

Həmzə Nigari yaradıcılığında məcazlar sistemi

Səbinə Məmiyeva,

Azərbaycan Universitetinin magistrantı

Rəyçi: Aytən Hacıyeva,  
filologiya üzrə fəlsəfə doktoru

Məqalədə Azərbaycan təsəvvüf ədəbiyyatının inkişaf mərhələsi, bu ədəbiyyatın bir qolu olan nəqşibəndilik təriqəti, onun inkişaf mərhələləri haqqında söhbət açılır. Məqalədə nəqşibəndilik təriqətinin görkəmli nümayəndlərindən biri olan Mir Həmzə Nigarinin poeziyası bədii xüsusiyyətlərinə görə təhlil edilmişdir.

**Açar sözlər:** təsəvvüf ədəbiyyatı, nəqşibəndilik təriqəti, bədii ifadə vasitələri, bədii təsvir vasitələri

**Ключевые слова:** литература суфизма, секта нечшибенди, средства художественного выражения, средства художественные изображения

**Key words:** Sufism literature, narrative slogans, artistic expression means, artistic imagery

Təsəvvüf fəlsəfi cərəyan olaraq VIII əsrərə ərəb dini-fəlsəfi fikrində meydana gəlmışdır. Burada batını varlığın aşkarlanması hayatı olaraq meydana çıxır. Təsəvvüfün yeganə prinsipi bütünlükdür. Təsəvvüfün yaradıcısı olan tək Allahın

varlığını dərk edib, ona itaat etməkdir.

Sufizm orta əsrlərdə islam aləmində geniş yayılmış dinifalsəfi, məstik mənəvi-əxlaqi düşüncə və davranış sistemidir. «Sufi» sözü ərəbcə «yun» və ya «qaba» yundan hazırlanmış parça mənasını verən «suf», «sof» sözündəndir. «Sufi» isə həmin parçadan paltar geyən adama deyilir (8,9).

İnsan qəlbini pisliklərdən təmizləməli, nəfsinə hakim olmayı bacarmalıdır və yalnız bundan sonra o, həqiqəti dərk edə və onun nurundan nəsiblənə bilər. Burada Allaha qovuşan, onunla birləşdiyini dərk edən sufi mütləq həqiqətin ayrılmaz hissəsinə çevrilir.

Sufizmin bir etiqad və düşüncə tərzini kimi özünəqədərki

başqa din və fəlsəfi görüşlərlə bağlılıq və oxşarlığı olsa da, o, islam dininin bətnindən doğulmuş, mühüm bir islam hadisəsi kimi nəşət etmişdi. Doğrudan da, onun əsas qaynaqları məhz islami cəmiyyətin atributlarından. Quran, Məhəmməd (s.) peyğəmbərlə əlaqalı sünne və hədislər, şahəberlərin kalamları və davranışın normaları, əhl-i-beytin sadə hayat tərzı, zöhd, təqva, tavakkıl, ixlas, şariət qaydalarına dürüst əmlət etmək, Tanrı eşqi ilə yaşamaq, nəfslə mübarizə və s. təsəvvüfün ilkin qaynaqları sırasındadır (8,13).

XIX əsr Naqışböndülük tarığının görkəmli nümayəndəsi Seyid Nigarinin lirik əsərləri, məzmunca zəngin olması ilə yanaşı, formaca da badiiliyi, obrazlılığı ilə seçilir. Nigarinin zəngin bəddi irsi, darin fəlsəfi mahiyyət kosb edən lirikası ideya-bəddi məzmun baxımından çoxqatlı, çoxçalarlıdır. Mütfəkkir şairin poeziyasında kamil insan probleminə dair bir sıra

Nəfsi-nafərmanılı uğrasha, yar əldən gedər,  
Kəlbə-tənpərvər həvəsilə şikar əldən gedər.  
Meyli-dünyaya dənidəndir məzəllət hasili,  
Etməgil, Qafı-qənaətdən vüqar əldən gedər(1).

mənbələrdə müəyyən fikirlər səsləndirilsə də, bu problemin Nigari sufizminin, naqışböndülükünün özünəməxsusluğunu müştəvisində araşdırılmasına ehtiyac vardır. Şairin ictimai-fəlsəfi məzmunlu lirik əsərlərində insanın mənəvi təkamülü, kamilliyyə gedən yolu ilə bağlı baxışlarını ilahi-mənəvi-ruhi döyü və ditsuncələrinin poetik ifadəsi kimi qəbul etmək lazımdır.

Şair özünəməxsus bəddi üslubun köməyi ilə dərin fəlsəfi fikirlərini ifadə etmək üçün dilimizin bəddi söz xəzinəsindən bəhrələnmiş, gözəl sənət nümunələri yaratmışdır. Onun dilində və üslubunda bəzənmələr, mübəyalıqlar, təkrirlər, bəddi təzədlər, xüsusiələr, diqqət çəkir. Bu mənada şairin lirikasının əsasında insanın kamilliyyə gedən yollarını bəddi dillə göstərən əsərlər durur. O, insanları nəfsinə qalib gəlməyə, aqçözlükdən uzaq olmağa, fani dünyaya aldanmamağa, xeyir-xah əməllərə, bir sözlə, insanlığa dəvət edir:

Bəşər övladının başına bəla açan onun nəfsinə qalib gələ bilməməsi, şeytanın vəsəvəsinə uymasıdır. İnsan elə bir xislətə malikdir ki, öz nəfsi üzərbədən dünya malına susayır, dünyada pis əməllərin icraçısına çevirilir. Bihəmdililəh, təsir eyləmiş fər-yadi-şəbəgirim,  
Gəlür buyi-gütüstənəm, açılmış qonçeyi-vərdim.  
Tutub güseyi-vəhdət yüz əvərdim əhli-aləmdən,  
Təəlliqdən keçüb Simurğək azadəyəm, fərdəm (1,399).

Nigarının kamil insan barədə düşüncələri sufizmin məhəbbət konsepsiyası ilə qovuşur. "Təsəvvüfdə məhəbbətin insanı vahid-birlər-haqqıqat alımdan (ruhani ilahi aləmdən) çoxluq-müxtəliflik,

Əlhəmdüllilləh, fikrimdir Allah,  
Fikrimdir Allah, Əlhəmdüllilləh.  
Könlümdə, vallah, dildəri-dilxah,  
Dildəri-dilxah, könlümdə, vallah(1).

Bu nümunədə Nigari bəddi təkrir yaratmaqla Allaha olan sevgisini, ona qovuşmaq istəyini yüksək sənətkarlıqla ifadə etmişdir. "Əlhəmdüllilləh", "Allah", "dildəri-dilxah", "könlümdə", "fikrimdir" sözlərinin təkrarı ilə bəddi təkrir yarattmışdır. Eyni zamanda, şeirin poetik

görünən, şəhadət aləminə (maddi dünyaya) gətirib çıxaran bir qüvvə olduğu məlumdur. Biz təsəvvüfdə yənə elə məhəbbətin insanı sonda həqiqətlər aləminə dönməyə - vahidə yəhdətə aparan yol olduğunu da bilirik. Sufizmin məhəbbət konsepsiyası insani eşq və gözəliyi də inkar etmir. Lakin burada bəşəri gözəllik və məhəbbət haqqıqət - Alla - Tanrıya çatmaq üçün bir körpü - məcaz kimi qəbul edilir" (4, s.13).

Allaha, peyğəmbərə sevgi yolunda sədəqə motivləri şairin bəddi əsərlərində öz əksini tapmışdır. O, ilahi eşq mövzusunu xüsusi, bir məhəbbətə işləyib, insanları mənəvi saflığa çağırılmışdır.

İntonasiası və obrazlılığı da mütləq haqqıqətə çatmağın yolunda atılmış uğurlu addimdır.

Mütləq haqqıqətə çatmağın eşqi ilə yazılan daha bir nümunəyə nəzər yetirək:

Var bir halim ki, rüksarım görən Məcnun olur,  
Böylədir kim, ilboıl, ellər bana məftun olur.  
Var bir halət götümde, bəxş-i-Mövladır, kim  
Baxsam, ol şeyda bana, eynim ona əfsun olur(1).

Allahı vəsf edən şair onun  
elə gözəl bir qüvvə olduğunu  
deyir ki, hətta üzünü görən, yenisi  
ona qovuşan Məcnun ola bilər,  
ona vurular. Doğrudan da, bu  
sevgini yaşıyan hər kəs, hər bir  
sufi zamarla ona daha da  
yaxınlaşır və nəhayət, onu dərk  
edə bilir. Yeganə arzusu Allah'a  
qovuşmaq olan Nigarı ondan  
başqa heç kimi və heç nəyi  
görmək istəmir, görmür, yalmır

Ey müavilər ümməti və ey düşmanı Muhammedi,  
Siz kürfəni, biz şükrəni: siz bir taraf, biz bir taraf  
Sizlər tüküyanı-milləti, bizlər Muhammed hüməməti,  
Siz mevləni, biz Quranı: siz bir taraf, biz bir taraf  
Siz Haccacı, siz locacci, biz Kanberi və Peyğəmbəri,  
Siz nəfsəni, biz ruhani: siz bir taraf, biz bir taraf.(1)

Burada poetik məna və  
məzmun yalnız həqiqətə çatmaq  
yolunda yanib-qovrulan şairin  
qəlbinin dərinliyindən yaranır.  
Allaha məhəbbətində təmənnələi  
olan yalançı sufilər,  
peyğəmbərimiz (s.a.s.) və onun  
əhli-beytinə düşmən olan Yezid  
tarəfdarlarıdır. Beləliklə, kəskin  
həcəv xarakterli beytlarda da şair

Qurbanan süzgən boyuna,  
Heyranam, gözəl xoyuna.  
Gedib-golməkdən kuyinə  
Cadalər, yollar açılmış.

gözlərində yaradınan siması eks  
olunur. Şair düşünür ki, əgər  
Allaha qovuşmaq xoşbəxtliyinə  
çatıb onu görə bilsə, onun  
sehrindən ofsunlanar. Nigarının  
şeirlərində Məcnun, Fərhad,  
Varqa və b. adları çəkir və  
eşqdo, fədakarlıqla onlardan  
tüstün olduğunu bildirir.

Nigarı şeirlərində ikinci xətt  
olaraq peyğəmbərin vəfsi əsas  
yer tutur.

Ey müavilər ümməti və ey düşmanı Muhammedi,  
Siz kürfəni, biz şükrəni: siz bir taraf, biz bir taraf  
Sizlər tüküyanı-milləti, bizlər Muhammed hüməməti,  
Siz mevləni, biz Quranı: siz bir taraf, biz bir taraf  
Siz Haccacı, siz locacci, biz Kanberi və Peyğəmbəri,  
Siz nəfsəni, biz ruhani: siz bir taraf, biz bir taraf.(1)

Zəngin bənzətmələrlə təqnid  
hədəfini oxucunun gözündən  
salmaga nail olur.

Şairin sevdiyi gözəl nazlı-  
qəmzəli, işvalı biridir.  
Məstlikdən sərxoş bu gözəlin  
üzü kimi, sözləri da insanı mast  
edir. Onun gəlininə güllər,  
sünbüllər açılır, ayağına gedib-  
gelməkdən yollara iz düşür.

Ey gözəlliyyin üzarı,  
Ey xubluqın lalezəri.  
Ey Həmzənin Şahnidarı,  
Vəsfində güllər açılmış [1, 321].

Nigarı yaradıcılığı Azərbaycan  
Anadolu arasında mənəvi körpü salmışdır. Onun  
şəirlərindən Qarabağ hasratı, nisqili daim duymaqdadır.  
Kövsəri Tuba imiş çayı-çınarı-Qarabağ,  
Aləmi-cənnət imiş dari-diyarı-Qarabağ,  
İmdı bildim nə imiş vəfsi-hazarı-Qarabağ,  
Yeridir kim çəkəram ah və zari-Qarabağ,  
Yaxud da  
Bir yer deyim ismidir Qarabağ,  
Cənnət yeri abu sırı-qaymaq. Və ya  
Qara bağım qanlı Qarabağımdır,  
Gözlərimdən çıxan yaşı-tərimdir (1) - deməkə, vətən  
həsrətini, sevgisini, məhəbbətini ifad etmişdir.

Nigarı bütün varlığı ilə ibadətla Allaha qovuşmaq olar,  
Allaha qovuşmanın yolunu elm və bilik işsə insanların gözünə  
ibatda görür. Onun düşüncəsinə qapayan bir pardadır. Bu ifadələri  
gördə elm və bilikla Allaha obrazlı və badii şəkildə aşağıdakı  
qovuşmaq mümkün deyil. Ancaq kimi səsləndirir.

İdrak edərmi əhli-daniş,  
Danişlik ilə olurmu bu iş?  
Zira ki, gözündə var pərdə,  
Salmış anı pərdə böylə dərdə.  
Niziyi-cidalı aşıkara  
Ku eyləmiş, Haqqı görməz əsla. (1, 125)

Şair burada həm də badii xüsusiyyətlərinə riayət etmişdir.  
Bu naşa görə də əsəri oxuyarkən çatınlıq çəkilmir, asanlıqla başa  
düşülür, axıcılıq itirir.  
S.Nigarı "Nigarnama"  
əsərində təşəb, macaz, zərbə-  
məsəl, mübaliqə, təzad və

xitablardan, nida cümlələrindən  
geniş istifadə etmişdir. Nigari eyni  
zamanda Qurani-Karimin bir çox

Yaqđı, yandırıcı bəni nari-nigari, nedəyim?  
Ta ki canimdə qərar eylədi nari, nedəyim?  
Lala, gillər açulur sineyi-suzanımızda,  
Dağ-dağ etdi bəni lala üzarı, nedəyim?

Yuxarıda nümunə götir-  
diyimiz beytlərdə şairin llahi eşqə  
mübtəla olması yüksək bədii  
sonatkarlıqla ifadə olunmuş, bədii  
sual vasitəsilə emosionallığı daha  
da artırmışdır. Sevgilisinin at-  
şının onu yandırmışından və bu  
eşq atşının varlığını sarmasından,  
llahi eşqin qarşısında çarşılızlı-  
yindən səz açan şair eyni zamanda  
sinasında açılan lalaların, güllərin  
aşiqinin sinasını yandırıb-yaxması  
karşısında azıciyini də vurğu-  
layır. O lala üzünlütin eşqinin,  
məhəbbətinin şairi dağlanması  
seirdə öz bədii əksini tapmışdır.

Şair "Nigarnama" əsərində  
mühəaliqlərdən də istifadə edərək,  
llahi eşqin çatmaq yolunda  
yaşadığı hiss və həyacanları  
böyük məharətlə ifadə etmişdir.  
Onun Allaha olan sonusuz sevgisi  
bütün əsər boyu açıq görün-  
məkdədir.

*Alamaz atası-hicramı çayı-  
Bərgüşad,*

*Eyləməz sud bana çayı-Həkəri  
nedəyim?*

ayələrini iqtiwas edib şeirlərində  
işlətmüşdür.

Yaqdı, yandırıcı bəni nari-nigari, nedəyim?  
Ta ki canimdə qərar eylədi nari, nedəyim?  
Lala, gillər açulur sineyi-suzanımızda,  
Dağ-dağ etdi bəni lala üzarı, nedəyim?

Bu beytdə şair həm də bədii  
təzad yaradaraq, atəşla suyu qarşı-  
qarşıya qoyur və həttə bu hicran  
atışını Bərgüşad və Həkəri  
çaylarının söndürməsi belə  
mümkin deyil, bu işdə onların  
belə faydası yoxdur, söyləyir. Bu  
beytdə biz eyni zamanda şairin  
Vətən həsrətinin da şahidi oluruq.  
Şair Vətəninin çayları olan  
Bərgüşadın, Həkərinin adlarını  
əbəs yerə çəkmir. Bu beytdə onun  
nisgili, ağrısı, acısı gizlənir.

Şair "Nigarnama"də yeri  
göldikcə nida cümlələrindən də  
emosionallığı, ekspressivliyi  
artırmaq məqsədi ilə geniş şəkildə  
istifadə edir.

Bir kim nəzər etsə aşiqanə  
Heyrətlə der ol "Xuda, Xudaya!"  
(1, 115) və ya

Bir şey ki Xudaydır nəzərgah,  
Kim görəsə anı der "Allah, Allah!"  
(1, 149)

Burada Allaha sevgilə, aşiq  
gözüyle baxan hər bir insanın  
Onun əzəməti - qarşısındaki  
heyrəlti, ifadə etdiyi yüksək  
emosionallığı şair nidalar

vasitəsiylə çatdırıraq bədii çalar  
yaradır. Xudaya nəzər yetirən, üz  
tutan, onu görən hər kəsin Ona  
valeh olduğunu söyləyən şairin  
Allaha qovuşmaq yolundakı  
müraciəzi, sonusuz istəyi, arzus  
əsərin sonuna qədər davam edir.

Seyid Nigari yaradıcılığı da  
digər klassik nümunələrdə olduğu  
kimi xitablarla zəngindir. Burada  
Allaha, nigara, yara, saqıya və s.  
müraciətlər llahi boyalarla öz  
bədii əksini tapmışdır.

Ey saqı, yena tarahlıüm eylə,  
Yanmış cicarım ki, məhrəm eylə.  
(1, 116)

Ey xamə, yena təkəllüm eylə,  
Bir xub gözəl gal imdi söyla. (1,  
117)

Bu beytlərdə xitablar  
cümənin əvvəlinde işlənmişdir ki,  
bu da daha əksin ifadə imkanı  
yaradır. Saqıya (şrab paylayan)  
müraciət edərək ondan rəhm,  
mərhəmət diləyir, yanmış ciyəri  
 üçün dost, sirdəş istəyir. Saqının  
verəcəyi eşq şərabından içərsə, bu  
əzabin azalacağını, o şərabın  
özüna sirdəş olacağını düşündür.  
Qələmdən bu möhnətə son  
qoymaq üçün bir qəzel istəyir.

İmdad dəmiidir, ey əzizam,  
Əhvalımı gördiniz pərişan. (1,  
150)

O ləhəzə dedim ki, ey rəvənim,

Ey canı-şirinim, ey cananım. (1,  
154)

Cümənin sonunda golən  
xitablar bir qədər azılsıma,  
yumşaqlıq ifadə etmək üçün ən  
yaxşı bədii vasitəlardır. Şair bu  
cür xitablardan istifadə edərək  
qəlbindəki sevgiyə möhtəşələrini  
ifadə etmişdir. O, əhvalını pərişan,  
pozulmuş gərən Əzzizinə müraciət  
edərək ondan imdad diləyir. Şair  
Allaha qovuşacağı o saniyəyə, o  
ana rəvanımlı, şirin canımlı, cananımlı  
deyərək müraciət edir, Onu əzizləyir.

S.Nigari yaradıcılığının  
demək olar ki, əsas hissəsinə bədii  
təzadlar təşkil edir. O, öz şeir və  
qəzəllərinde təz-tez əksənməyi  
sözlərdən istifadə edərək təzad  
yaradır ki, bu da onların  
məzmununun, formasının  
zənginləşməsinə təkan verir. Şair  
"Nigarnama" əsərində də bu cür  
bədii təzadlar vasitəsilə əsərin  
bədii güclünlərini artırmışdır.

Seyr eylə, dila, seyr et səhrayı-  
məhəbbətdir,  
Gar evvəli atasıdır, amma sonu  
cənnətdir. (1, 308)

Ətraf aləmi məhəbbət  
səhəsi zənn edən aşiq, ürəyində  
bu səhranın cəhənnəm kimi  
görünüşündən narahat deyil,  
çünki sonunda öz aşiqinə, öz

cənnətinə qovuşacağına inanır. Bu bəytdə yüksək bədii sənətkarlıqla fikrini izah etmək istəyən şair, cəhənnəm və cənnət təzadunu yaradaraq, güclü poetik mütqayıfı vermişdir. Şəhərlər insanlara cəhənnəm kimi görünür, buna görə Seyid Nigari İlahi eşq çatmaq yolundan möhnəti cəhənnəm əzabı kimi qıymalandırsa da, ona qovuşarkən sürəcəyi səfanı cənnət hesab edir.

Məhv eyləmək ağayı, isbat etmək yan,  
Əlhəq, bu nəfi isbat tövhidi-haqqıqtıdır. (1, 343)

Nigarinin dilişüncasına görə insanlar Allaha qovuşmanın yolu ibadətdən keçir. Yalnız bu yolla insan nəfsinə qalib gəlsə, böyük bir düşməni məhv etmisi və Allah qovuşmuş olacaqdır. Şairə görə Haqq-Təalanın gözəlliyini isbat etmək haqiqətə yetişməkdir. O, Haqqın yegana haqiqət olduğunu əminliklə söylərir. Bu bəytdə da "ağyar" və "yar", yəni düşmən və dost sözlərindən təzad yaratmaq üçün istifadə etmişdir.

Seyid Nigari "Nigarnama"da bədii ifadə və təsvir vasitələrindən geniş istifadə edərək əsərin poetikləyini artırılmışdır.

Bələliklə, sosial həyat, düşüncə tərzi, dini yaşam, "insani münasibətlərdəki dayışıklılık" naticasında meydana gələn təsəssüratlar Nigarinin əsərlərində öz bədii ifadəsini tapmışdır. Ümumiyyətlə, Seyid Nigarinin bütövlükdə yaradıcılığına nəzar saldıqda burada şairin müxtəlif mövzu və məzmunda, fərqli ideya və üslubda yazılmış əsərləri diqqət çəkməkdədir. Dil, üslub baxımından klassik ədəbi nümunələrin davamı olan Nigari yaradıcılığı məzmun baxımından da eyni şəkildə davam edir. Lakin burada həm də yaşadığı dövrün və cəmiyyətin yaşam tərzi eks olunur. Seyid Nigarinin əsərləri eyni zamanda təsəvvüf görüşlərinin öyrənilməsi baxımından da mükəmmal potensiala malikdir.

**Məqalənin elmi yeniliyi.** İlk dəfə bu məqalədə təsəvvüf ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Həmzə Nigarinin əsərlərində bədii ifadə və təsvir vasitələri araşdırılmış, onlara fərqli baxış təqdim edilmişdir.

**Məqalənin praktik əhəmiyyəti.** Məqalədən təriqət ədəbiyyatının tədrisində, həmçinin elmi araşdırımlar

prosesində istifadə etmək mümkündür.

**Nəticə.** Qonaçımız belədir ki, Azərbaycan təriqət ədəbiyyatının nümayəndələrindən biri olan Nigari yaradıcılığı zəngin bədii təsvir xüsusiyyətlərinə görə təsəvvüf ədəbiyyatı nümunələri içərisində xüsusi əhəmiyyətə malik orijinal, təkrarsız sonət inciləridir.

### İstifadə edilmiş ədəbiyyat

1. Mir Həmzə Seyid Nigari. *Divan*. Bakı, 2010.
2. Mir Həmzə Seyid Nigari. *Nigarnama*. Bakı, 2012.
3. Azərbaycan ədəbiyyatı tarixi. 6 cild. IV cild. Bakı, Elm, 2011.
4. Babayev Y. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, Nurlan, 2007.
5. N.Məmmədli. Mir Həmzə Seyid Nigarinin "Nigarnama" əsəri. Azərbaycan şərqsünsəmliq elminin inkişaf yolları. Akademik V. Məmmədəliyevin anadan olmasınain 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi konfrans. 27-28 iyun 2013.
6. Qasımovzadə F. „XIX əsr Azərbaycan ədəbiyyatı“. Bakı, "Maarif", 1974.
7. Nigari S. Xaki-payıñ tacisim. Bakı, "Azərbaycan" nəşriyyatı, 2004.
8. Babayev Y. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, «Nurlan», 2007.
9. Eraydin S. *Tasavvuf ve Tarikatler*. Marmara Üniversitesi İlahiyat Fakültesi Yayınları, İstanbul, 1997.
10. Köçərli F.B. Azərbaycan ədəbiyyatı. Elm nəşriyyatı I-II cild. Bakı, 1978.
11. Uludağ S. *Tasavvuf Terimləri Sözlüğü*, Marifet Yayınları, İstanbul, 1995.
12. <https://acikerisim.ibmm.gov.tr/kmlui/handle/11543/1139>
13. [http://turkoloji.ehu.edu.tr/ESKI%20TURK%20%20EDEBIYATI/pervane\\_bayram\\_nigari\\_hayati.pdf](http://turkoloji.ehu.edu.tr/ESKI%20TURK%20%20EDEBIYATI/pervane_bayram_nigari_hayati.pdf)
14. <http://www.acarindex.com/dosyalar/makale/acarindex-1423933729.pdf>
15. [http://www.kardesedebevitalar.com/uploads/files/201808/upoad\\_5b660ead803c2.pdf](http://www.kardesedebevitalar.com/uploads/files/201808/upoad_5b660ead803c2.pdf)

**Сабина Мамиева**

**Скульптурная система в  
создании Хамза Нигари**

**Резюме**

В статье рассматривается эволюция литературы суфизма в Азербайджане, нагшибенди как одна из ветвей этой литературы и этапы ее развития. В статье анализируются художественные особенности поэзии видного представителя этого направления Мирхамзы Нигари.

**Sabina Mamieva**

**Allegory system in the creation  
work of Hamza Nigari**

**Summary**

The article deals with the evolution of Azerbaijan's Sufism literature, the narratives of the literature, and the stages of its development. The poem of Mir Hamza Nigari, one of the prominent representatives of the narratives in the article, has been included in the analysis of his artistic features.